

Konfranslar və Təlimlər

- **Azərbaycan üzrə British Council-in təşkil etdiyi “Unlimited”** (Sərhədsiz) layihəsi çərçivəsində təlim. (əlilliyi olan şəxslərin hüquq və imkan bərabərliyi prinsiplərini, əlilliyi olan insanların qarşılaşdığı maneələri müəyyən etmək, və onları aradan qaldırmağın yolunu tapmaq) (sertifikat),
- **“Global əlçatan təhsil müəssisələri və inklüziv təhsil”** Dünya Əngəllilər Birliyinin Kongresi, Mersin, Türkiyə, (sertifikat) Məruzəçi
- **“Global əlçatan turizm”**, Dünya Əngəllilər Birliyinin Kongresi, Mersin, Türkiyə, (sertifikat)
- **“İnklüziv ali təhsil: beynəlxalq trendlər və UNEC təcrübəsi”** Beynəlxalq konfrans, UNEC, Konfransın təşkilatçısı,
- **” İnklüziv təhsilin idarə olunması: məqsədlər və müasir yanaşmalar”**, təlim proqramının təşkilatçısı (sertifikat)
- Moskva Humanitar – İqtisadiyyat Universitetinin təşkil etdiyi proqram çərçivəsində **“İnklusiv təhsil və əlilliyi olan tələbələrin məşğulluğunun təmin edilməsi”**, Beynəlxalq elmi-praktik konfrans, Moskva, (sertifikat), Məruzəçi
- TEMPUS Qrant Layihəsi çərçivəsində **“Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyası üçün bazasının yaradılması”** Makedoniya Universitetinə səfər, Saloniki, Makedoniya, (sertifikat)
- **“Əlilliyi olan gənclərin müstəqilliyə, sosial inteqrasiyaya və cəmiyyətə qoşulmasına hüquqi əsasları”**, Beynəlxalq elmi-praktik konfrans, Bakı
- TEMPUS Qrant Layihəsi çərçivəsində **“Əlilliyi olan tələbələrə necə dəstək verilməli”** təlimi, Sumqayıt, (sertifikat)
- **“Əlilliyi olan tələbələr üçün inkişaf etdirmə resursların və imkanların təmin etməsi”**, Makedoniya Universitetinin təcrübəsinin araşdırılması, Saloniki,
- TEMPUS Qrant Layihəsi çərçivəsində **“Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyası üçün bazasının yaradılması”**, təlim, Naxçıvan, (sertifikat)
- **“Əlilliyi olan tələbələrinin təhsilə inteqrasiyasını dəstəkləmək, onların təhsil və infrastruktur resurslarından istifadə imkanlarının, bacarıqlarının və potensialının artırılmasına yardım etmək”**, Makedoniya Universitetinə səfər, Saloniki, Makedoniya, (sertifikat)
- **“Universitet Sistemlərində İnteraktiv Təhsil”**, Quba (Azərbaycan), təlim, Paris-Sorbonne Universitetinin təlimçiləri, (sertifikat)
- **“Bərabər və məsuliyyətli cəmiyyət üçün inklüziv qərarlar”**, Britaniya Şurası Təhsil Nazirliyinin İnnovasiyalar Mərkəzinin təlimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Bakı (sertifikat)
- TEMPUS Qrant Layihəsi çərçivəsində **“Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyası üçün bazasının yaradılması”**, təlim, Gəncə (sertifikat)
- **“Ətraf Mühitin Mühafizəsi və İdarəetmə”**, təlim Təhsil Nazirliyinin təşkili, (sertifikat)
- **“Ekoloji iqtisadiyyat. Ətraf mühitin mühafizəsi”**, Adil Qəribovun 60 illiyinə həsr olunmuş elmi-praktiki konfrans, Məruzəçi
- **“Ətraf mühitin iqtisadiyyatı. Mühafizənin effektiv yolları”**, CTE – Beynəlxalq Xəzər Ətraf Mühit: Ətraf mühitin mühafizəsi texnologiyaları Sərgisi, mütəmadi iştirakçı, Məruzəçi